

**Ofelya Nasib qızı Piriyeva²²
CÜMLƏNİN KOMMUNİKATİV XÜSUSİYYƏTLƏRİ**

Ictimai hadisə kimi təqdim edilən dilin bir sıra funksiyaları (adlandırma, fikir ifadə etmə, kommunikativ və s.) var ki, onların on başlıcası və vacibi kommunikativ – ünsiyyət funksiyasıdır. Ona görə də dil ən mühüm ünsiyyət vasitəsi hesab olunur. Dil vasitəsi ilə qurulan ünsiyyət isə yalnız insan cəmiyyətində yaranır və elə insan cəmiyyətinə də xidmət edir, onun istifadəsində olur, yaşayır.

Dil sistemində ona formalaslaşdırılan müəyyən dil vahidləri (səs, fonem, söz, söz birləşməsi, cümlə, mətn və s.) mövcuddur. Dilin kommunikativ funksiyası zamanı onların hər birinin öz vəzifə və rolu olur. Lakin fikrimizə, dilin kommunikativ funksiyasının birbaşa ifadəçisi məhz cümlədir. Başqa sözlə, “Cümə sintaksisin əsas və mərkəzi vahididir. Dilin ən mühüm xüsusiyyətləri cümlədə öz ifadəsini tapır. Dil təfəkkür gerçəkliliyin rolu və kommunikativ funksiyasını cümlələr vasitəsilə höyətə keçirir” (2, s. 78).

Düzdür, cümlə kommunikativliyə xidmət edir, insanlar arasında ünsiyyətin qurulması zamanı mühüm bir vasitə kimi diqqət çəkir, amma onun bu funksiyası müxtəlif formalı mətnlərin daxilində daha çox özünü göstərir və ya öz informativliyini aktuallaşdırır. Buna uyğun olaraq, Prezident İlham Əliyevin Cabrayı şəhərinin iqid olduğunu tərəfindən işğaldan azad edildiyi gün xalqına müraciət nitqindən bir parça vəməkəl qeyd etdiyimiz fikirlərə ayani nəzər yetirək və mövcud mikro mətnlərdə cümlələrin informativ hüququna nəzarət salaq: “Bu gün Cabrayı şəhər və Cabrayı rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətlə bütün Azərbaycan xalqını ürkəndən təbrik edirəm. Cabrayı rayonunun və işgal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərinizi ürkəndən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaati nticəsində bu gün bizim doğma torpaqlarımızı biza qaydırıb. Bu qanlı döyüslərdə hələk olmuş bütün şəhidlərimizə Allahəndə rəhmət dileyirəm, yarai hərbçilərimizə Allahəndə şəfa dileyirəm. Uzun illərdən sonra Cabrayı şəhəri azad edildi. Cabrayı bizimdir!

Biz haqq-ədalət tərəfindəyik. Biz tarixinən şərflə anlarınyı yaşayırıq. Azərbaycan xalqı qədim xalqıdır. Bizim tarixinizdə bir çox şərflə anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdir. Biz ədalət bərpa edirik, ərazi bütövülüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidi lərini doğruldurq və bundan sonra da doğruldacaqı. Biz haqqılıq, biz zəfər çələcəq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” (7). Göründüyü kimi, verilmiş mətnədə cümlələrin kommunikativ funksiyası ayrıldıqda deyil, mətn daxilində aydınlaşır. Bu baxımdan cümlənin özünü, ayrıca kommunikativ funksiyasından danışmaqla bərabər, onun mətni sistemindəki xüsusiyyətlərinə də toxunmaq və tema, rema kimi masselərləndən də bəhs etmək lazımlı galır. Elə təqdim etdiyimiz bu kiçik mətnədə tema, mövzu olaraq mühabibə prosesində Cabrayı şəhərimizin düşmən tapdağından azad olduğunu, bu azadlığın heç də asan olmadığını, Prezidentin xalqını təbrik etdiyini görməklə yanaşı, rema olaraq bir sıra informasiyalardan da əldə etmisi olurq; Cabrayı şəhəri uzun illər işğal altında olub, xalqımız çox oznakardır, əsgər və zabitlərimizdən şəhid və qazi olanlar var, biz haqq-ədaləti, ərazi bütövülüyümüzü bərpa edirik, mühüm tarixi günlər yaşayırıq, xalqımız qədüm xalqdır və xalqımızın tarixində bəlsə şərflə anlar çox olub, Qarabağ əzili Azərbaycan torpağıdır, mənfur düşmənlərimiz bizim doğma torpaqlarımızı xalqımızı soyqırıma məruz qoyaraq işğal etmişdir, biz haqqlı mütəbarizə aparıraq və torpaqlarımızı işğaldan azad edirik və s. Bu kimi mühüm informasiyalarla dolu olan bu kiçik mətn, təbii ki, müəyyən informativ yüksək malik olan cümlələrdən ibarətdir. Mətn özü kiçik olsa da, Prezidentinin burada xalqına çatdırğı böyük ənənəli ideya və mətbəblər mövcuddur. Məhz buna görə cümlələrin mətn daxilində zencirvari, hem də məntiqi bir sistem yaradaraq müəyyən bir və bir neçə informasiyanı özündə əks etdirməsi, daşımış fikrini söyləməkdə haqqılıq. Bu fikirlə bağlı geniş danışmaq və istənilən qədər nümunələr təqdim etmək mümkündür.

Dildə istənilən informasiyanı örtürmək, qəbul etmək üçün cümlənin rolu böyükdür və burada təfəkkürdən istifadə mühüm yer tutur. Dilin vahidləri təfəkkürün ifadəçisi olduğu üçün onların yaranması və formalaslaşması bilavasitə təfəkkürlə bağlıdır. Cümlənin ifadə olunması üçün təfəkkür mənəbdər, belə ki, müəyyən məlumat əvvəlcə təfəkkürdə formalas, informasiya emali prosesi gedir daha sonra isə dilla ifadə olunaraq qarşı tərəfə uyğun mesajlar ötürülür. Dil vahidləri içərisində kommunikativlik, ilk növbədə, cümləyə xasdır. Bir qarşı tərəfdən alımaq və qarşı tərəfə örtürmək istədiyimiz istənilən məlumatı cümlənin və ya cümlələrin köməyi ilə göndəririk. Cümlənin qurulmasına kömək göstəren sözlər və söz birləşmələri üçün kommunikativ funksiya və intonasiya tərtibatı xas deyildir. Kommunikativlik mətnə xas olan əsas xüsusiyyətlərdən biridir. Mətndə kommunikativliyin formalasmasına xidmət edən əsas vasitə elə cümlələrdir.

Müasir dilçilik məktəblərində cümlənin kommunikativliyinə diqqət yetirilərək qeyd edilir ki, “sintaksisin funksional aspektləri məntiqi, struktur, semantik, kommunikativ (funksional) üzrə şərh edilir. Göstərilir ki, cümlənin aktual üzvləri öz növbəsində yalnız kontekst və situasiyaya əsasən mütəyyənləşir. Kontekstin tipləri – danışq konteksti, situasiya, mədəni kontekst və s.” (5, s. 163). Deməli, cümlənin kommunikativ məhiyyət kəsb etməsi onun kontekstə və situasiyaya əsaslanaraq müxtəlif məzmun ifadə etməsinə yol açır və bu zaman təfəkkürdə formalaslanan informasiya məntiqi kateqoriyaları, sözlər, cümlələr vasitəsi ilə ifadə olunan informasiya isə grammatik kateqoriyaları reallaşdırır. Bu mənədə, təfəkkürdə təcəssüm olunan anlayış grammatik sistəmdə adı söz yığını olmayıb, məntiqi və grammatik cəhətdən bir-birini tamamlamalıdır. Yeni istənilən sözləri yan-yan işlədib onlara söz birləşməsi, cümlə və mətn deyə bilmərik. Bu barədə Q.Kazimov haqqlı olaraq yazar: “Cümə o zaman yaranır ki, müəyyən bir fikrin

²² Pedagogika üzrə fəlsəfə doktoru, dosent. Bakı Dövlət Universiteti

İfadəsinə ehtiyac olur. Belə bir zərurət olduqda cümlənin struktur və söz materialı seçilir, cümlə danışanın istəyindən, təsəkkür və nitq qabiliyyətindən asılı olaraq formalşır. Cümlənin kommunikativ funksiyası qrammatik üzvlərə zəmənində aktual üzvlərənindən da formallaşmasına səbəb olur" (2, s. 78). Göründüyü kimi, cümlə təsadüfi söz yönündən ibarət deyildir. Onun bir sıra mühüm məntiqi və qrammatik əlamətləri olmalıdır ki, bizi ona cümlə deyək. Belə əlamət və göstəricilərə intonasiya, predikativlik və modallığı göstərə bilərik. Adı çəkilənlər cümlənin formallaşmasında çox böyük roylu oynayır. Bu deyilənləri tədqiqçilər haqlı olaraq müəyyən nitq parçaları olan söyləmlərə da aid edirlər. "Söyləmlərin kommunikativ funksiya kasb etməsi üçün onların komponenləri arasında obyektiv-məntiqi əlaqənin olması zəruridir. Ağla golmır ki, hər bir söz yığını birləşmə amələtənmişdir və yaxud "çay çörəyi", "aş traktor" və s. söyləmlər yaranıb işlənə bilən. Düzgün qrammatik əlaqə olsa da, məntiqi əlaqə ciddi şəkildə pozulmuşdur" (5, s. 160). Bu ondan irəli gəlir ki, söyləm deyəndə tezəcə söz və ya söz birləşməsi nəzərdə tutulmur, cümlələr də söyləm kimi çıxış edə bilir. Ona görə də bu fikri təbii hesab edirik və cümləyə və onun kommunikativliyinə aid deyilmiş fikir kimi qəbul edirik.

"Söyləm kommunikativ sintaksisini əsas anlayışlarından biridir. "Kommunikativ" termini bir neçə mənədə işlənilər: konkretləşdirici mənədə, bu mənədə kommunikativliyin kommunikativ-pragmatik və kommunikativ-sintaktik tipləri meydana çıxır. Söyləmin kommunikativ aspekti, funksiyası nitq fəaliyyəti ilə birbaşa əlaqədardır. "Paradigm" termini "is", "hərəkət" mənasında işlənilir. Kommunikativ aspekt - danışq aktundan, danışq hərəkətindən ibarətdir" (5, s. 160). Deməli, cümlədəki kommunikativlik fikrin konkretləşməsinə və daşıqlaşdırılmasına da təsir göstərir. Söyləmin kommunikativ-sintaktik aspekti həm dil, həm də nitqə addır. Söyləm özlüyündə kommunikativ-sintaktik vahiddir və nitqin kəsiyi, bir parçasıdır, özlüyündə bir prosesdir və nitqə kommunikativ prosesi yerinə yetirir. Söyləmlər fərdi və situativ xarakter daşıyır, söyləm danışq aspektində rəngarəngdir.

"Cümələ və söyləm sintaksisinə əsas kommunikativ (dinamik) vahidi dır. Dil canlı danışq prosesində cümlə modelləri üzərə reallaşır. Ona görə də bir çox söyləm bir sıra əlamətləri ilə kommunikativ vahid kimi danışqla üzvi şəkildə bağlıdır, konkret məlumatları müəyyən mənədə çatdırır" (5, s. 161-162). Deməli, dil nitqədə kommunikativlik funksiyasını cümlələrin vasitəsilə həyata keçirir. Doğrudur, cümlələr kimi söz birləşmələri də müəyyən mənədə kommunikativliyi həyata keçirir, ancaq aynılıqda deyil yalnız cümlə daxilində kommunikativ funksiyası ifadə edir. "Söz birləşməsinin başqa bir funksiyası kommunikativlikdir, "amma o, danışqda yalnız cümlə tərkibində daxil olur". Sözlər birləşməsi yalnız cümlənin tərkibində kommunikativ funksiyani yerinə yetirir. Söz birləşməsi bir dil vahidi kimi cümlənin təşkilində əsas rol oynayır. Bu funksiya kommunikativlik və ya tema-rema funksiyası da adlanır. Həmin funksiya aktual təzvlənmə nəzəriyyəsi ilə six şəkildə bağlıdır. Söz birləşməsinin kommunikativ funksiyasına aktual sintaksisinə nailiyyyətləri baxımdan yanaşmaq daha məqsədəşəyğindən. Burada söz birləşməsinin tərkibindəki söz sırası və məzmun elementləri (məlumat predmeti-müvafiq kommunikasiya vahidinin çıxış nöqtəsi olan element (məlumat əsası) və məlumatın inikas etdiyi element, yeni məlumatın dinişyicisi çatdırılan element (məlumatın nüvəsi)" (5, s. 162). Buradan belə nəticə hasil olur ki, cümlənin təşkilində müümən rol oynayan söz birləşmələri ayrılıqda olmasa da, cümlə daxilində kommunikativlik kasb etməklə cümlənin kommunikativ güclünü artırır. Söylənilən fikirlərin konkretləşməsinə təsir göstərir.

Cümlənin cümlə olması və kommunikativ funksiyani yerinə yetirməsi üçün ona verilən tələblərdən biri və on əsası olan predikativlik mütəxəjjidir. Yəni predikativlik və ya şərti bilmə intonasiyası olmasa, cümlədən söhbət gedə bilməz. Cümlədə predikativlik cümlənin qrammatik əsasını təşkil edən xəbər vasitəsilə ifadə olunur, özünü göstərir. "Bu cəhdən xəbərin üzərinə müümən vəziyyət düşür: xəbər zaman, şəxs, modallıq əlamətlərinin köməyi ilə predikativliyin yaranmasına, sözün, söz birləşməsinin cümlə şəkildə formallaşmasına səbəb olur. Predikativlik elə bir kateqoriyadır ki, o, cümləni qeyri-kommunikativ vahidlərdən (sözlərdən, söz birləşmələrindən) fərqləndirir" (2, s. 79-80). Bu isə o deməkdir ki, məhz intonasiyanın özü həm də predikativlik yaranan və tamamlanan vacib bir vasitə kimi çıxış edərək cümləni formallaşdırır. Cümlə üçün bu çox müümən faktordur. Yəni predikativlik - bilmə intonasiyası yoxdursa, hələ cümlədən danışmaq - dilin kommunikativ funksiyasından söz açmaq olmaz. Göründüyü kimi, predikativlik həm də kommunikativliyə təsir edən və ya onun formallaşmasında, yaranmasında çox önemli rol oyanan faktordur. Ə.Vəliyevin "Siza haradan xəbər verim" povestindən oxuyuruq: "Kəlbəcər İstisuylu haqqında çox eşitmışam, ancaq bu yerləri görməmişdim. Boynuma alıram ki, sudan içəndən, vanna götürürəndən sonra utanıb xəcalət çəkirdim. Vannada təz-gözündən axan tərəbəkə də suyun hərəkətindən deyil, xəcalət təri idi. Bu cür su, belə təbət, gözəllik barədə az yaxılıb, beləkə yaxılmayıb" (6, s. 312). Bu kiçik mənənə parçasının qurulmasında böyük rol oyanan həm bir cümlənin özüntünə ayrılıqda kommunikativ güclü və predikativliyi, bilmə intonasiyası vardır ki, nəticədə, belə bitkin mənə formalşmışdır.

Kommunikativ güclə sahib olan cümlələr hər biri müəyyən mənə ifadə edir və bunlar əsasən xəbər vasitəsilə ifadə olunur. F.Veysəlli yazar: "Xəbər keçmiş zamanda olanda sadəcə təsvir edir, ancaq hərəkətin həyata keçirməsi üçün heç bir zamanət vermır. "Qapımı ört!" tipli söyləmlərə də bir qədər aydınlıq götürsələr də, heç də təsdiqləmə deyil. "Salam!" heç nə təsdiq etmir, sadəcə hörətmən olamadırdır. "Mən orada olacağam"-dan malum olmır ki, mənim orada olmağım fərziyyədir və ya niyyətim haqqında mövqeyimdir. Bir məsələ qəti aydındır ki, performativlərin düzgün qrammatik strukturları vardır. Əgər bütün feyllərin siyahısı tərtib olunsa, asanlıqla danışanın niyyəti bağlı bütün semantik çələrlərlə müəyyənləşdirilmək olar" (4, s. 289). Buradan aydın olur ki, cümlələr tam şəkildə kommunikativ güclü ifadə edə bilər, mütləq cümlələrdə feil olmamalıdır və həmin cümlələr birlikdə mənənə formalşdırır. "Mən iki və daha artıq cümlənin həm məzmun, həm də formaca əlaqələnməsi əsasında əmələ gələn nitq vahidi, nitq birliyidir. Beləliklə, o, cümlədən (söyləmdən) böyük sintaktik vahid hesab edilir. Mən sintaksisi, bir tərəfdən, bu

birliyin kommunikativ funksiyasını, bir sintaktik vahid kimi onun vəziyyətini (statusunu) öyrənir, digər tərəfdən, mənənin tərkib hissələrinin, başqa sözlə, cümlələrin bütöv mətn daxilində bir-birə struktur-semantik əlaqə üsullarını arasdır" (1, s. 6-7). Mətn cümlədən böyük nitq vahidi olmaqla borabər, əsas kommunikativ güclü özündə ehtiva edir. Fikir və intonasiya bitkinliyi forma və məzmun baxımından yalnız cümlədən daha böyük vahidin daxilində ola bilər ki, bu da yalnız mətn ola bilər. Cümlənin özüntünə da təskiliyəci vahid kimi daxil olduğu mənənə struktur və semantik özünləməxşusluğunu mətri sintaksisi əyrənir ki, bu da dilçilikdə geniş araşdırılan mövzularndan biridir.

Istifadə olunmuş ədabiyyat

1. Abdullayev Ə.Z, Seyidov Y.M., Həsənov A.Q. Müasir Azərbaycan dil. Sintaksis. Dörslik. Bakı: Maarif, 1985, 468 s.
2. Kazimov Q. Müasir Azərbaycan dil. Sintaksis. Bakı: Aspolinq LTD, 2004, 496 s.
3. Seyidov Y.M., Abdullayev Ə.Z., Məmmədi A.M. Azərbaycan dilinin funksional qrammatikası: Söz birləşmələri, frazeologiya. IV cild. Bakı: Prestige çap evi, 2014, 607 s.
4. Vəysəlli F. Dilçiliyin əsasları. Bakı: Mütərcim, 2013, 420 s.
5. Vəysəlli F.Y., Kazimov Q.Ş., Kazimov L.B., Məmmədov A.Y. Azərbaycan dilinin funksional qrammatikası: Sintaxmatika, söz birləşməsi və sadə cümlə sintaksısı. III cild. Bakı: Prestige çap evi, 2014, 505 s.
6. Vəlyev Ə. Seçilmiş əsərlər. Bakı: Avrasiya Press, 2005, 320 s.
7. <https://president.az/articles/41713>

Açıq sözlər: cümlə, kommunikativ funksiya, intonasiya, predikativlik, ünsiyyət vasitəsi

Key words: sentence, communicative function, intonation, predicative, means of communication.

Ключевые слова: предложение, коммуникативная функция, интонация, сказуемое, средство общения

Cümlənin kommunikativ xüsusiyyətləri

Xülasə

Məqalədə cümlənin dil vahidləri içərisində müümən əhəmiyyət daşıdığı qeyd olunur. Cümlənin söz və söz birləşmələrindən fərqli olaraq kommunikativ mahiyyət daşması vurğulanır. Cümələ dil vahidi kimi bir çox funksiyaları özündə ehtiva edir ki, onlardan ən müümən kommunikativ funksiyadır. Cümlənin kommunikativ funksiyası mənənin formallaşmasında, yeni fikirlərin yaranmasına, informasiya mübadiləsinin qurulmasına və davam etməsinə xidmət edir. Doğrudur, cümlə söz və söz birləşmələrindən fərqli olaraq kommunikativ mahiyyət daşısa da, əsas kommunikativlik mənənə xasdır. Cümlədə predikativliyin mövcudluğu onun kommunikativ mahiyyət daşmasına kömək edir, čünki predikativlikdə yeni fikirlər yaranır və mənənin formallaşması ilə nəticələnir.

Communicative features of the sentence

Summary

The article notes that the sentence is important within the language units. It is emphasized that the sentence has a communicative nature, unlike words and phrases. A sentence contains many functions, such as a language unit, the most important of which is the communicative function. The communicative function of the sentence serves in the formation of the text, the emergence of new ideas, the establishment and continuation of the exchange of information. It is true that a sentence, unlike words and phrases, is communicative in nature, but the main communicativeness is inherent in the text. The presence of predicative in a sentence helps it to have a communicative nature, because in predicative new ideas are formed and result in the formation of the text.

Коммуникативные особенности предложения

Резюме

В статье отмечается, что предложение имеет важное значение в рамках языковых единиц. Подчеркивается, что предложение имеет коммуникативную природу, в отличие от слов и фраз. Предложение содержит множество функций, таких как языковая единица, наиболее важной из которых является коммуникативная функция. Коммуникативная функция предложения заключается в формировании текста, появлении новых идей, установлении и продолжении обмена информацией. Это правда, что предложение, в отличие от слов и фраз, имеет коммуникативный характер, но основная коммуникативность присуща тексту. Наличие предикатива в предложении помогает ему иметь коммуникативный характер, потому что в предикативе формируются новые идеи, которые приводят к формированию текста.

RƏYÇİ: dos.L.Ələkbərova